



**Azərbaycan Respublikasının Nazirlər Kabineti**

**«Mallara gömrük təminatının vurulması Qaydaları»nın təsdiq edilməsi  
haqqında**

**Qərar № 253**

***Bakı şəhəri, 31 oktyabr 2012-ci il***

«Azərbaycan Respublikası **Gömrük** Məcəlləsinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi barədə» Azərbaycan Respublikası Prezidentinin [2011-ci il 15 sentyabr tarixli 499 nömrəli](#) Fərmanının 1.3.11-ci yarım bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti **qərara alır:**

«Mallara **gömrük** təminatının vurulması Qaydaları» təsdiq edilsin (əlavə olunur).

***Azərbaycan Respublikasının Baş naziri***  
***Artur RASİ-ZADƏ***

---

*Azərbaycan Respublikası  
Nazirlər Kabinetinin  
2012-ci il 31 oktyabr tarixli  
253 nömrəli qərarı ilə  
təsdiq edilmişdir*

## **Mallara gömrük təminatının vurulması Qaydaları**

### **1. Ümumi müddəa**

1.1. Bu Qaydalar [Azərbaycan Respublikası Gömrük Məcəlləsinin](#) (bundan sonra — **Gömrük Məcəlləsi**) 205.1-ci maddəsinə əsasən hazırlanmışdır və **gömrük** orqanları tərəfindən **gömrük** nəzarəti altında qalmaqla idxalı, ixracı və ya **gömrük** ərazisindən tranzitlə keçirilməsi nəzərdə tutulan mallara **gömrük** təminatının vurulması qaydalarını, habelə **gömrük** orqanlarının vəzifəli şəxsləri tərəfindən malların yerləşdirildiyi bağlamalara **gömrük** təminatının vurulması, onun dəyişdirilməsi, çıxarılması şərtlərini və onlara müdaxilə oluna biləcəyi halları müəyyən edir.

### **2. Əsas anlayışlar**

2.1. Bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

2.1.1. **gömrük** təminatı — **gömrük** nəzarətinin və rəsmiləşdirilməsinin nəticələrini əks etdirmək üçün **gömrük** sərhədindən keçirilən mallara və nəqliyyat vasitələrinə **gömrük** orqanları tərəfindən vurulan plomblar, möhürlər və digər eyniləşdirmə vasitələri;

2.1.2. bağlamalar — **gömrük** nəzarəti altında olan malların kənar müdaxilələrdən qorunması üçün yerləşdirildiyi qablaşdırma vasitələri.

### **3. Mallara **gömrük** təminatının vurulması şərtləri**

3.1. Mallar **gömrük** nəzarəti altında yerləşdirilərkən, **gömrük** təminatı **gömrük** nəzarətini həyata keçirən **gömrük** orqanının vəzifəli şəxsi tərəfindən vurulur.

3.2. Malların növündən və daşınma xüsusiyyətlərindən asılı olaraq, **gömrük** orqanının vəzifəli şəxsi eyniləşdirmə vasitələrini seçmək hüququna malikdir.

3.3. Seçilmiş eyniləşdirmə vasitələri **gömrük** orqanının vəzifəli şəxsi tərəfindən konteynerlərin və nəqliyyat vasitələrinin mallara müdaxilə imkanları olan yerlərinə aşağıdakı şərtlərə riayət edilməklə vurulur:

3.3.1. **gömrük** təminatı elə vurulmalıdır ki, onu sındırmadan və ya zədələmədən mallara kənardan müdaxilə mümkün olmasın;

3.3.2. **gömrük** təminatı sadə və etibarlı üsulla vurula bilən olmalıdır;

3.3.3. yüklərin yerləşdirilə biləcəyi bütün yerlər **gömrük** baxışı üçün əlçatan olmalıdır.

3.4. **Gömrük** təminatının vurulması yerlərini müəyyənləşdirmək mümkün olmadıqda, mallar bağlamalara yerləşdirilir.

3.5. **Gömrük** təminatı ona müdaxilə edildikdən sonra ilkin formaya qayıtmasını istisna edən konstruktiv quruluşa malik olmalıdır.

3.6. Hər bir **gömrük** təminatı xüsusi eyniləşdirmə işarələri ilə fərqlənməli və bu işarələr haqqında məlumat malların müşayiətedici sənədlərində qeyd edilməlidir.

#### **4. Malların yerləşdirildiyi bağlamalara **gömrük** təminatının vurulması**

4.1. Mallar **gömrük** nəzarəti altında bağlamalara yerləşdirilərkən, onların **gömrük** təminatı **gömrük** nəzarətini həyata keçirən **gömrük** orqanlarının vəzifəli şəxsi tərəfindən bu Qaydaların 3-cü hissəsində qeyd olunan tələblər nəzərə alınmaqla vurulur.

#### **5. Malların yerləşdirildiyi bağlamalara vurulmuş **gömrük** təminatının dəyişdirilməsi, çıxarılması şərtləri və onlara müdaxilə oluna biləcəyi hallar**

5.1. Malların yerləşdirildiyi bağlamalara vurulmuş **gömrük** təminatı aşağıdakı hallarda dəyişdirilir:

5.1.1. **gömrük** orqanları tərəfindən malların xassələrinin, mənşəyinin, vəziyyətinin, miqdarının və dəyərinin **gömrük** bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanılması zamanı;

5.1.2. **gömrük** nəzarəti altında olan mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların tarif təsnifatını, **gömrük** dəyərini və ya **gömrük** statusunu müəyyənləşdirmək üçün onlardan **gömrük** orqanının icazəsi ilə prob və nümunələr götürüldüyü zaman;

5.1.3. **gömrük** orqanının icazəsi ilə mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən bağlamalara digər mallar əlavə edildiyi və ya bağlamalardan malların bir hissəsi çıxarıldığı zaman.

5.2. **Gömrük** təminatının dəyişdirilməsinə nəzarət edən **gömrük** orqanının əməkdaşı malların müşayiətedici sənədlərində zədələnmiş **gömrük** təminatının işarələrini yeni **gömrük** təminatı işarələri ilə əvəzləyir və bunu şəxsi nömrəli möhürü və imzası ilə təsdiq edir.

5.3. Malların yerləşdirildiyi bağlamalara vurulmuş **gömrük** təminatı aşağıdakı hallarda çıxarılır:

5.3.1. fors-majör hallarında mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların və nəqliyyat vasitələrinin mühafizəsini təmin etmək məqsədi ilə;

5.3.2. **gömrük** nəzarətindən keçməli olan malların **gömrük** yoxlaması həyata keçirildikdə;

5.3.3. **gömrük** rəsmiləşdirilməsi başa çatdıqda;

5.3.4. **gömrük** məqsədləri üçün **gömrük** orqanının vəzifəli şəxsinin çıxardığı qərara əsasən.

5.4. Malların yerləşdirildiyi bağlamalara vurulmuş **gömrük** təminatına aşağıdakı hallarda müdaxilə olunur:

5.4.1. təhqiqatı və istintaqı **gömrük** orqanlarının səlahiyyətinə aid edilmiş cinayətlərin qarşısının alınması, aşkar edilməsi və açılması, onları hazırlayan, törədən və ya törətmiş şəxsləri müəyyənləşdirmək məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada əməliyyat-axtarış fəaliyyəti həyata keçirildikdə;

5.4.2. nəzarətli göndəriş zamanı mallar götürüldükdə, tam və ya qismən əvəz edildikdə.

## **6. Yekun müddəa**

6.1. Mallara və onların yerləşdirildiyi bağlamalara **gömrük** təminatının vurulması imkanı olmadıqda, onları daşıyan nəqliyyat vasitələrinin kənardan müdaxiləni istisna edən yük bölmələrinə **gömrük** təminatı vurulmalıdır.

---